



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI



№ 257 (7984) CÜMƏ AXŞAMI, 15 noyabr 2018-ci il

Qəzetiñ əsası 1918-ci ilde qoyulmuşdur

www.azerbaijan-news.az

Qiyməti 40 qəpik



Azərbaycan Avropa İttifaqının üzvü olmasa da, bu birliyin ölkələri ilə ikitərəfi işgəzar və somorəli əməkdaşlıq münasibətləri qurmuşdur. İndi ölkəmiz təkə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində iştirak etmir. Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ham də eksoş sahələrdə qarşılıqlı etimada söykənən hərəkəflə əlaqələri mövcuddur.

Bu gün ölkəmizin təkə xarici ticarət əlaqələrində Al' ölkələrinin payının kifayət qədər yüksək olmasına xatırlatmaq kifayətdir ki, Azərbaycanla Avropanın iqtisadi sahədəki əməkdaşlığının seviyəsi məlum olsun. Dövlət Statistika Komitəsinin gömrük orqanlarına istinadən yadıđığı son məlumatə görə, Azərbaycanın yanvar-avqust aylarında heyata keçirdiyi 20,2 milyard dollarlıq xarici ticarət dövriyinə eksiş hissəsi İtaliya, Almaniya, Çexiya, Fransa, Portuqaliya, Böyük Britaniya, İspaniya, Avstriya, Ruminiya kimi Avropanın ölkələrinin payına düşmüştür.

Bu wəqəc qətiñ digər ölkələri ilə Azərbaycanın eyni zamanda mədəniyyət, incəsənət, turizm və s. sahələrdə

də əlaqələri geniş və qarşılıqlı səmərlidir. Bu cür əlaqələrin qurulmasına və inkişafında Heydər Əliyev Fonduñ fealiyyəti xüsusi vurğulanmalıdır. Mehz bu fonduñ seyiñ neticəsində Qərb Azərbaycanın yaxın və uzaq tarixi ilə yaxınlaşdırmaq olur, ölkəmizdə baş verən mədəniyyət-inceşənet yeniliklərindən, eləcə de sosial-iqtisadi sahəda qazandığımız uğurlardan xəber tutur. Qara-bağ həqiqətlərinin beynəlxalq ictimaliyət, o cümlədən Avropa İttifaqı çatdırılmasında isə başda Mehribanın xanım Əliyeva olmaqla Heydər Əliyev Fonduñ fealiyyəti, ayrıca bir tədqiqat mövzusudur. Tekəc onu qeyd etmək istərdik ki, mehz Heydər Əliyev Fonduñ düşünlüm və temkinli təhlükəsi sayesində dünya, o cümlədən Qərb bi 30 illik savasda Azərbaycanı haqlı təref kimi qəbul etməye başlamışdır.

Yeni gelmişkən bildirik ki, uzun süren savaş şəraitində olmasına baxmayaq, Azerbaycanın hem xarici, xüsusiən Avropa investorları üçün celbedici ölkə olaraq qalır. Ölkəmizdəki davamlı ictimal-siyasi sabitlik və xarici sərməyələr etibarlı zəmanət eñebi iş adamlarını Azərbaycanın, demək olar, bütün sahələrinə investisiya yatırımaq sövq edir. Bu səbəbdən Azərbaycan'a sefer eden dövlət və hökumət başçılarının

Ardi 5-ci səh.

özəli ile çoxsaylı potensial investorlara getirməsi təsadüfi deyil.

Xəber verildiyi kimi, Slovakya Respublikasının Baş naziri Peter Pellegrini Qərb Azərbaycanın yaxın və uzaq tarixi ilə yaxınlaşdırmaq olur, ölkəmizdə baş verən mədəniyyət-inceşənet yeniliklərindən, eləcə de sosial-iqtisadi sahəda qazandığımız uğurlardan xəber tutur. Qara-bağ həqiqətlərinin beynəlxalq ictimaliyət, o cümlədən Avropa İttifaqı üçün etibarlı və perspektivi ölkə olmasından xəber verir. Elə Prezident İlham Əliyev de Slovakyalı qonaqla tekbətə görüşündə vurğuladıq ki, iki ölkə arasındakı münasibətlər Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı baxımından çox önemlidir.

Peter Pellegrini də, öz növbəsində, Baş nazır kimi ilk sefərini Azərbaycana etdiyinən, təsadüfi olmadığını diqqətə çatdırımdır. Həle Slovakya parlamentinin spikeri olarkən 1 Avropa Oyunları zamanı Bakıya gəldiyini xatırladan Peter Pellegrini qeyd etmişdir ki, ölkəmizdə ikiterrəfi münasibətlərin dənədə inkişafı üçün perspektivlər genişdir və iqtisadi sahəde Azərbaycan-Slovakya biznes forumu bu əlaqələrin genişlənməsində önemli rol oynayır.

Ardi 5-ci səh.

Azərbaycan Belarus ilə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirəcək



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-de Belarus Respublikasının ölkəmizdəki fəvvarələrə və selahiyətli sefiri Gennadi Axramoviç qəbul edib.

AZERTAC xəber verir ki, görüşdə çıxış edən **Azərbaycan Prezidenti İlham ƏLIYEV** dedi:

Hərəmtli cənab sefir. Xəzin vaxtlarında menim Belarusa rəsmi sefərim baş tutacaq. Biz Azərbaycanda qarşısında sefərə çox böyük əhəmiyyət veririk və seferərəfəsində men sizin sefərin programını, eləcə de bizim ikiterrəfi münasibətlərimizi bezi aspeklərinə müzakirə etmek üçün devət etmişəm. Biz görürük və biliyik ki, Belarusda Azərbaycan Prezidentinin qarşısında rəsmi sefərə böyük əhəmiyyət verilir. Lap bu yaxınlarda Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko, Həmçinin öz fikirlərini bildirir və qarşısında sefərlərə bağlı məsələləri müzakirə etmek üçün Azərbaycanın Belarus Respublikasındaki sefərini devət etmişdi. Bu gün biz Siziniñ görüşürük. Siz de təcrübəli diplomat kimi yaxşı bilirsiniz ki, bu cür təcrübəyə ölkələrəsi münasibətlərde nadir rast gelinir. Bu, bizim münasibətlərimiz, hərəmtin və qarşılıqlı etimadın yüksək seviyəsinin göstəricisidir.

Qarşidakı seferin menim Belarusa beşinci rəsmi sefərim olması, Aleksandr Qriqoryeviç isə Azərbaycana dörd dəfə rəsmi sefəre gəlməsi faktını

nəzərealsaq, düşüncərem ki, bu, münasibətlərimiz nə qədər dinamik və uğurla inkişaf etdiyinin yaxşı göstəricisidir. Bizim münasibətlər bir çox sahələri ehate edir. Biz siyasi müstəvəde feal qarşılıqlı fealiyyət göstəririk. Artıq dediyim kimi, qarşılıqlı etimadın seviyəsi o qədər yüksəkdir ki, biz ikiterrəfi, regional, beynəlxalq gündəlyin bütün məsələlərini müzakirə edirik. İqtisadi sahəde yaxşı göstəricilər görürük. Əmət dövriyinən artımı buna yaxşı nümunədər. Həmçinin artıq Belarusun Azərbaycanda, Azərbaycanın ise Belarusda təcərrüt nümayəndəlikləri seviyətə qəbul edir. Fikrime, sənaye kooperasiyası müstəsna səmərəlilik nümayiş etdirir. Aleksandr Qriqoryeviç nezərdə tutduğumuz layihələr gerçəkləşdirilir. Bu gün bu, Azərbaycanın sənaye potensialını möhkəmləndirir. Bu, Həmçinin təhlükəsizlik, elm, mədəniyyət sahələrində müsahidə edilir. Yeni, ölkələrimizi təməqyanlı münasibətlər bağlayır. Həmçinin hərbi-texniki sahəde əməkdaşlıq da münasibətlərimiz mühüm amillidir. Biz Belarusdan hərbi texniki alıraq və onun keyfiyyətindən, göstəricilərindən çox razılaşır. Belarus hərbi sənaye sahəsində də çox yüksək seviyə nümayış etdirir. Buna görə də bize elə gəlir ki, Ermenistan tərəfindən Sizin ölkənən qarşılıqlı əsəsli iştirak etdirilməsi deyil. Siz bilirsiniz ki, bu, Ermenistanda, belə deyim, psixoz tutmalara səbəb olur. Bu da son dərəcə təeccüblü-

dur. Çünkü Azərbaycan tekə Belarusdan silah almır. Azərbaycana hərbi texnikanın emri tədarükçüsü Rusiyadır. Hemçinin biz Türkiyədən, İsraildən, Pakistan'dan, Avropanın ölkələrindən böyük hecmidə silah-sursat və texnika alırıq. Buna görə de təeccübümüz ki, iradalar müstəsna olaraq Belarusa qarşılıqlı acizlilik kompleksinə təzahürür. Səbəbələr de kifayət qədər sadadır. Həm Belarus, ham de Ermenistan eyni vaxtda müstəqillik elde ediblər. Bu gün Ermenistanın dünyən in yoxsol ölkələrindən biridir və heyatı girdəbindədir. İyirmi il arzində öz xalqını istismar və qarət edən hakimiyətin erməni xalqı tərəfindən devrilməsi bunu parlaq təzahürür.

Belarus isə bir vaxtlar qoyulan sanksiyalara baxmayaq, uğurla inkişaf edib və edir. Bu da Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun müdrik siyasetinin nəticəsidir. Belarus güclü, inkişaf edən sənaye və kənd təsərrüfatı, yüksək seviyəli sosial müdafiəsi olan dövlətə çevrilib. Men Sizin ölkədə defələr olmıs insan kimi bunu tamamilə obyektiv və səməni deyirəm. Buna görə də bize elə gəlir ki, Ermenistan tərəfindən Sizin ölkənən qarşılıqlı əsəsli iştirak etdirilməsi deyil. Siz bilirsiniz ki, bu, məhz bu amile əsaslanır.

Ardi 2-ci səh.

2019-cu ilin dövlət bütçəsi güclü sosial müdafiəyə təminat yaradır



Çe dəfe artırılmalıdır. Vəsaitin ayrılmazı dublyaj sahəsinin inkişafına, eyni zamanda, dil məsələsinə töhfə vermesinə xidmət edər.

Parlament Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrə ayıran subvansiyaların dotsiya hesabına artırılmasını tətbiq etdi. Bir sira kənd bələdiyyələrinin hesablarının siyortorlarla görə bağlı olduğunu deyən komitə sədri həmin bələdiyyələrin silinməsini de məqsədəyin saidı.

Deputat Melahət İbrahimqızı şəhid ailələri və Qarabağ mühərrişə veteranlarının problemlərini araşdırın, komissiyaların yaradılmasını, eyni zamanda, ucqar rayonlarda məskunlaşan qacqın və məcburi kökünlərin problemlərini diqqətin gücləndirilməsini tətbiq etdi.

Elm və təhsil də investisiya qoyulmalıdır

Milli Məclisin Elm və təhsil komitəsinin sədri müavini Bəxtiyar Əliyev dedi ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət bütçəsi qanunvericiliyən təminatın artırılması xahiş etdi. S. Əliyev onu da dedi ki, Səmkirin Ələsgərlə kəndindən modul tipli məktəbin quraşdırılması məqsədəyin olur. Çünkü hazırkı məktəb günün tələblərinə cavab vermir. Deputat səgird çoxluq sebəbindən Səmkirin Sıstepo kəndindən və Dəllər qəsəbəsində de yeni məktəb binalarının tikintisine etibarlı olduğunu dedi.

"Son 13 ilde kino sahəsinə 65 milyon manat vəsatit ayrılmış. Amma bu, yeterinə deyil". Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov dedi. Onun sözlerinə görə, 2019-cu ilde kino sahəsinə 1,5 milyon manat vəsatit ayrılmazı həddən artıq azdır və bu vəsatit en azından bir neçə ilərək bariz nümanasıdır.

Deputat Jala Əliyevə güzəştli ipoteka kreditlərinin digər kategoriyasından olan vətəndaşlara - müslimlərə, həkimlərə, mədəniyyət, incəsənət, tədəris, xadimlərə, yaradıcılıqla məşğul olan şəxslərə de verilməsini, icbari tibbi siyortorlara bütün ölkədə tətbiq etməsi üçün elave vəsatit ayrılmazı həddən artıq azdır və bu vəsatit en azından bir

AÇG-nin neft-qaz ehtiyatları hələ çoxdur

İlin ötən 10 ayı ərzində bu yataqlar blokundan 8 milyard dollardan çox gəlir elde olunub

Kəzərin Azərbaycan sektorundakı "Azəri-Ciraq-Güneyli" (AÇG) yataqlarının təməqyanlı işlənməsi layihəsi çörçivəsində bi'l yanvarın 1-dən noyabrın 1-dək 8 milyard 296 milyon, o cümlədən "Şahdoniz" yatağından çıxarılan kondensat sırasından 181 milyon dollar hecmində gəlir əldə edilib. Bu barədə ARDNF (Azərbaycan Respublikası Dövlət Neft Fondu) məlumat verib.

Hazırda AÇG yataqlar blokunda 8 platforma fealiyyət göstərir. Onlardan 6-si hasilat, 2-si texnoloji platformdır. AÇG-dən əldə olunan gəlirlər bu qurğuların etibarlı şəkildə işləməsini və hasilatın ahangdarlığını təsdiq edir. Bi-rinci rübə erzində AÇG-dən ümumi hasilat gündə orta hesabla 597 min barrel rül. Rüb erzində ümumilikdə təqribən 54 milyon barrel, yəni 7 milyon ton neft alımb. Gündəlik hasilat "Qıraq"dan 53 min, "Mərkəzi Azəri"den 156 min, "Qəribi Azəri"dan 123 min, "Şərqi Azəri"den 94 min, "Dərinsulu Güneşli"ndən 109 min və "Qəribi Çıraq"dan 62 min barrel təşkil edib.

Keçən il sentyabrın 14-de AÇG yataqlarının beynəlxalq tərəfdas şirkətlərin birgə işləməsi və Hasılatın Pay Bölgüsü haqqında dayışdırılmış və yeniden işləməsi saziş imzalandıqdan sonra şirkətlər arasındakı iştirak payı bu cür müyyənətləndirilmişdir.



Ardi 4-cü səh.



Payız rəngləri



Foto A.MƏMMƏDOVUNDUR



Beynəlxalq aləm HADİSƏLƏR, FAKTLAR

Merkel Avropa ordusunun yaradılması ideyasını dəstəklədi



Merkel həminin Al-nin silah ixracatı sahəsində vəhid siyasetinin zərurılığını qeyd etmişdir.

Almaniya hökumətinin başçısı çıxışında həmçərinin şəhəriyyətin xüsusi qeyd etmişdir. Bundan əlavə, Kansler Avropa ölkələrini müraciəti məsələlərindən dəha six əməkdaşlığı çağırmışdır. Merkelin dediyinə görə, bir-birini dəstekləmek hər bir cəmiyyət üçün vacib zəmindir.

Kansler vurğulamışdır ki, öz ordusunun mövcudluğu dünyaya bundan sonra Avro-



Pens: "Vaşington Pekinlə soyuq mührəbəyə hazırlıdır"

Cin hökuməti öz siyasetini, o cümlədən iqtisadi və herbi sahəde siyasetini deyişməsə, Vaşington Pekinlə soyuq mührəbəyə hazırlıdır. Bu bəyanatla ABŞ-in vitse-prezidenti Maykl Pens çıxış etmişdir.

Pens bildirmişdir ki, bu, Cin ABŞ-la soyuq mührəbəyə girməkden xilas olmasi üçün sonuncu şansdır. Vitse-prezidenti CXR hökumətinin ABŞ-in daxili işlərinə qarşılaşma, "Amerika demokratifikasi" ilə manipulyasiya etməkdə, habələ ABŞ Prezidentini dayısdırımk cehdində ittihəm etmişdir.